

İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)

Normativin adı və təsviri		Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
1		2	3
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum həddi	A1	XXX	XXX
a) Bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı (%)	A1a	maks. 25%	10.91
b) Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara qarşı, habelə beynəlxalq nüfuzlu reyting agentlikləri (Standard & Poor's, Fitch Ratings, Moody's, bundan sonra - beynəlxalq reyting agentlikləri) tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident banklara qarşı kredit tələbləri, bu Qaydada müəyyən edilmiş KTN əmsalına uyğun olaraq verilmiş daşınmaz əmlak krediti, habelə "Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası"nın tələblərinə uyğun verilmiş layihə maliyyələşdirilməsi kreditləri istisna olmaqla, bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə qismən təminatlı və ya təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı (%)	A1b	maks. 10%	8.09
c) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı (%)	A1c	maks. 15%	0.00
d) Təminatı qismində bu Qaydanın 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərində müəyyən edilmiş təminat növləri istisna olmaqla bu Qaydanın 5.3-cü bəndində qeyd edilmiş digər təminat növləri çıxış edən kredit tələbi üzrə kredit riskinin maksimum miqdarı (kredit tələbinin təmin olunmuş hissəsi bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq azaldılmadan)	A1d	maks. 50%	0.00
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum həddi	A1_2	XXX	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbinin bankın I dərəcəli kapitalına nisbəti (%)	A1_2a	maks. 7%	4.73
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələblərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	A1_2b	maks. 30%	13.01
2. Bankın iri kreditlərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	A2	maks. 8 dəfə	0.00
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti (%)	A3	maks. 20%	0.52
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	A3a	maks. 10%	0.50
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	A3b	maks. 3%	0.01
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər	A4	XXX	XXX
a) bir digər hüquqi şəxsin kapitalında iştirakın bankın məcmu kapitalına nisbəti (%)	A4a	maks. 10%	0.00
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın məcmu kapitalına nisbəti (%)	A4b	maks. 40%	0.00
5. Ani likvidlik əmsalı (%)	A5	min. 30%	72.24
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%) (minimum)	A6	5.50%	10.75
	A6.1	6.50%	
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%) (minimum)	A7	10.50%	14.28
	A7.1	12.50%	
8. Leverec əmsalı (%) (minimum)	A8	min. 4%	7.47
	A8.1	min. 5%	
9. Sərbəst dönarlı valyuta üzrə məcmu açıq valyuta mövqeyi (%)	A9	maks. 20%	-0.23
10. Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi (%)	A10	maks. 14%	0.02
11. Minimum məcmu kapital tələbi (min. AZN)	A11	50,000	163192.22
12. 30.07.2022-ci il tarixindən sonra verilmiş (restrukturizasiya edilmiş kreditlər də daxil olmaqla), habelə qeyd edilən tarixə qədər verilmiş, lakin 30.07.2022-ci il tarixdən sonra restrukturizasiya edilməsi nəticəsində ümumi müddəti (restrukturizasiyaya qədər və restrukturizasiyadan sonrakı müddət nəzərə alınmaqla) 5 il və ondan artıq olan istehlak kreditlərinin məcmu miqdarı.	A12	max 0.1%	0.09

B. İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)

1		2
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit tələblərinin maksimum məbləği	B1	XXX
a) Bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı	B1a	13405.00
b) Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara qarşı, habelə beynəlxalq nüfuzlu reyting agentlikləri (Standard & Poor's, Fitch Ratings, Moody's, bundan sonra - beynəlxalq reyting agentlikləri) tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident banklara qarşı kredit tələbləri, bu Qaydada müəyyən edilmiş KTN əmsalına uyğun olaraq verilmiş daşınmaz əmlak krediti istisna olmaqla, bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə qismən təminatlı və ya təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı	B1b	9937.07
c) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı	B1c	0.00
d) Təminatı qismində bu Qaydanın 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərində müəyyən edilmiş təminat növləri istisna olmaqla bu Qaydanın 5.3-cü bəndində qeyd edilmiş digər təminat növləri çıxış edən kredit tələbi üzrə kredit riskinin maksimum miqdarı (kredit tələbinin təmin olunmuş hissəsi bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq azaldılmadan)	B1d	0.00
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum məbləği	B1_2	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbi	B1_2a	5815.00
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələbləri	B1_2b	15979.67
2. Bankın iri kreditlərinin cəmi	B2	0.00
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	B3	855.11
a) onlar hüquqi şəxs olduqda (birinə)	B3a	811.58
b) onlar fiziki şəxs olduqda (birinə)	B3b	22.47
3.1. Məqsədli ehtiyatlar çıxılmaqla aidiyyəti şəxslərə verilmiş kreditlər	B3_1	855.11
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) investisiyaların maksimum məbləği	B4	XXX
a) bir hüquqi şəxsin kapitala investisiya	B4a	0.00
b) digər hüquqi şəxslərin kapitallarına məcmu investisiyalar	B4b	0.00
5. Sərbəst dönarlı valyuta üzrə məcmu açıq valyuta mövqeyi, məbləği	B5	-375.78
6. Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi, məbləği	B6	24.58
7. Leverec əmsalının hesablanmasıda məxrəcə də nəfəşdirilən məbləği	B7	0.00
8. 30.07.2022-ci il tarixindən sonra verilmiş (restrukturizasiya edilmiş kreditlər də daxil olmaqla), habelə qeyd edilən tarixə qədər verilmiş, lakin 30.07.2022-ci il tarixdən sonra restrukturizasiya edilməsi nəticəsində ümumi müddəti (restrukturizasiyaya qədər və restrukturizasiyadan sonrakı müddət nəzərə alınmaqla) 5 il və ondan artıq olan istehlak kreditlərinin məcmu miqdarı.	B8	116.22

Məsul şəxs:
Heydər Hüseynov
Mühasibatlıq və Mütlaq hesabatlar departamenti Menecer
Mail: hhuseynov2@yelo.az
Tel: +994 12 981 (1960)